



Arannews :Bu g&uuml;n mirlm&ouml;minin () aid olan bir g&uuml;nd&uuml;r. Briyyt Ramazan aynn 21-ci gecsi Hzrt lini () ldn verdi. mirlm&ouml;mininin () cismi, ssi, isti nfsi v n&uuml;fuzlu baxlar brin og&uuml;nk&uuml;d&uuml;nyasndan geri alnd. Lakin Hzrt lini () hr ks &ouml;z&uuml;nd yaaya bilr. Hr ks &ouml;z mllrind sanki Hzrt li () hr an qarsndaym kimi yaaya bilr. Bu rtl ki, biz mirlm&ouml;mininin () xarakter v tbitini, davranlarn bir n&uuml;mun olaraq diqqt mrkzind saxlayaq. Mn bu g&uuml;n siz &ndash; ziz qarda v baclarmza mirlm&ouml;minin linin () iftxarla dolu hyat yolu, hm&ccedil;inin onun qsam&uuml;ddtli, lakin parlaq hakimiyt d&ouml;vr&uuml; bard danacaam v konkret bir m&ouml;vzu trafnda bir ne&ccedil; m&uuml;h&uuml;m mslni qeyd etmk istyirm ki, bu da Hzrt linin () siyasi kursudur. Bir mqam daim nzrd saxlamaq v diqqt yetirmk lazmdr ki, mirlm&ouml;mininin () siyasi kursu he&ccedil; bir zaman onun mnvi v xlaqi keyfiyytlrindn ayr olmamdr. Hzrt linin () siyasti daima mnviyyatla, xlaqla &ccedil;ulalamdr; Hzrt linin () siyasti, slind, onun mnviyyatndan v xlaqndan qaynaqlanr. Siyast xlaqdan qaynaqlandqda, mnbyini mnviyyatdan aldqda hmin siyastl &uuml;zln insanlarn m&uuml;kmmllmsi &uuml;&ccedil;&uuml;n bir vasit rolunu oynayr; onlar Behit aparan bir yola &ccedil;evrilir. Lakin siyast xlaqdan ayrldqda, mnviyyatdan uzaqladqda siyastbazla &ndash; n yolla olursa-olsun, hakimiyt, var-d&ouml;vlt ld etmk, bu d&uuml;nyada &ouml;z iini irli aparmaq &uuml;&ccedil;&uuml;n lazmlan vasiy &ccedil;evrilir. Bel bir siyast, s&ouml;z&uuml;n hqiqi mnasnda, blaya &ccedil;evrilir. Mhz bel bir siyast siyast&ccedil;inin &ouml;z&uuml; &uuml;&ccedil;&uuml;n d, y&uuml;r&uuml;d&uuml;ln bu siyasti &ouml;z hyatnda yaamaq mcburiyytind qalan digr insanlar &uuml;&ccedil;&uuml;n d

.b&ouml;y&uuml;k blaya &ccedil;evrilir

Hzrt li () &uuml;&ccedil; b&ouml;y&uuml;k m&uuml;harib v minlrl insan itkisinin nticsi olan hmin hakimiyt haqqnda (&ldquo;Nhc&uuml;l-bla&rdquo;dn bu bard lazmi mlumat ala bilrsiniz) el ifadlr ildir ki, bu ifadlr mirlm&ouml;mininin () g&ouml;z&uuml;nd bu hakimiytin n qdr dyrsiz, clz olduunu g&ouml;strir. Hzrt li () bn Abbasa xitabn hakimiyti &ouml;z k&ouml;hn ayaqqabsnn d&uuml;y&uuml;n d&uuml;m&uuml; bandan daha dyrsiz adlandrr. Baqa bir yerd :is lind olan hakimiyt bard bel buyurur

وَأَلْقَيْتُمْ دُنْيَاكُمْ هَذِهِ أَزْهَدَ عِنْدِي مِنْ عَقْطَةِ عَنَزٍ

***ldquo;Bir ke&ccedil;inin asqrmas nticsind ml gln r&uuml;tubtin hyati hmiyytli& r&uuml;tubt kimi n qiymti ola bilr? He&ccedil; bir!&rdquo;***

Ardnca buyurur: &ldquo;Bu hakimiyt, bu g&uuml;c&uuml;drt, bu taxt-tac li ;&uuml;&ccedil;&uuml;n bundan daha dyrsiz v hmiyytsizdir.&rdquo;

Hmin x&uuml;tbnin baqa bir yerind hakimiyti ny g&ouml;r qbul etdiyi bard bel :bir arqument gtirir

لَوْ لَّا حُضُورُ الْحَاضِرِ وَ قِيَامُ الْحُجَّةِ بِوُجُودِ النَّاصِرِ

***ldquo;gr camaatn (mn beyt etmk &uuml;&ccedil;&uuml;n) itirak v toplants& olmasayd v h&ouml;cctin tamamlanmasna k&ouml;mk olunmasayd, xilaft dvsinin y&uuml;ynini bolayar v ondan l &ccedil;krdim...&rdquo;***

G&ouml;r&uuml;m ki, insanlar glirlr, bu bard israr edirlr, &ouml;z

.k&ouml;mlrini tklif edirlr, mn d qbul etdim

:Yen bu bard arqument gtirrkcn bel buyurur

وَمَا أَخَذَ اللَّهُ عَلَى الْعُلَمَاءِ أَنْ لَا يُقَارُوا عَلَى كَيْفَةِ ظَالِمٍ وَلَا سَعْبِ مَظْلُومٍ وَلَا سَعْبِ مَظْلُومٍ

**ldquo;Allahn (hr cmiyytd) alimlrndn, tox zalmlar v ac mzlumlar qarsnda& susmamaqla bal ald hdi (v boyunlarna qoyduu msuliytt) olmasayd, xilaft dvsinin y&uuml;ynini bolayar v ondan l &ccedil;krdim...&rdquo;**

Uca Yaradan alimlrin, bilicilrin &ouml;hdsind bel bir vzif m&uuml;yynldirmidir ki, zalmn toxluuna, mzlumun is aclna v yoxsulluuna sbir etmsinlr, buna

;d&ouml;zmsinlr.&rdquo;

Bax, bu kimi ilr mirlm&ouml;minini () hakimiytt trf &ccedil;kir, yaxud da onu

&ouml;z&uuml;n daltsizcsin tzyiq g&ouml;strnlr qar m&uuml;qavimt,

m&uuml;barizy v htta m&uuml;hariby qalxmaa mcbur edir. Yoxsa Hzrt li ()

.&uuml;&ccedil;&uuml;n hakimiyttin he&ccedil; bir dyri yoxdur

Hzrt linin () siyastind &ouml;z&uuml;nmxsus x&uuml;susiyttlrndn biri budur: hiyl

:v yalandan uzaq durmaq. O Hzrtndn () bir c&uuml;ml il bel rvayt olunur

لَوْلَا التَّقِيُّ لَكُنْتُ أَدَهَى الْعَرَبِ

**ldquo;Tqva mnim l-ayam balamasayd, hiylgrliy v mkrlliy rbin&**

**;b&uuml;t&uuml;n hiylgr v mkrli insanlarndan daha yax bld olardm.&rdquo;**

Baqa bir yerd is rvaytd glib &ccedil;atan mlumata sasn, mirlm&ouml;minin ()

&ouml;z&uuml;n&uuml; M&uuml;aviy il m&uuml;qayis edrkn (bel ki,

:M&uuml;aviy hakimiytd mkrlliyi v fnd iltmk bacar il mhur idi) bel buyurmudur

وَاللَّهُ مَا مُعَاوِيَةَ بِأَدَهَى مِنِّي

**ldquo;And olsun Allaha ki, M&uuml;aviy mndn zirk deyil.&rdquo;** **Lakin li n ed&**

**;bilr? Tqva v xlaqa riayt etmk yolunu tutubsa, l-qolu v dili balanb.&rdquo;**

mirlm&ouml;mininin () metodu, bax budur! Tqva olmayan yerd insann l-qolu v

dili a&ccedil;qdr; istdiyini dey bilr, hqiqtin ksin olan da dey bilr, b&ouml;htan ata

bilr, insanlara yalan dana bilr, vdin xilaf &ccedil;xa bilr, htta haqq yolun

d&uuml;mnlr il dostlaa da bilr. Tqva olmayanda vziyyt bel olur. (Ali Rhbr

Aytullah Seyid li Xameneinin Tehrande qld c&uuml;m namaznn x&uuml;tblrindn

(.bir par&ccedil;a &ndash; 11/09/2009